



(Hekayə)

- Mənəcə siz düz yer seçməmisiniz.
- Yaxın gəlmə!
- Anlamadınız. Deyirəm düz yer seçməmisiniz.
- Yaxın gəlmə!
- Siz oradan düşəniz qəza töredib kimse məhəbəsə saldırı bilərsiniz.
- Özünüzse şikət olub ömrünüzün qalanını həqiqi zillət içinde keçirərsiniz.
- Amma bu təxəf, yolun kənarı – o sərt daşlar olan yer, niyyətinizin ləp boyuna bığışır.
- Yenə də özünüz bilən məsləhətdir. Mənmişçün fərqi yoxdur.
- Neca yeni «mənimcün fərqi yoxdur»? İnsan həyatı səninqün heç bir əhəmiyyət daşıdır?
- İnsan həyatı daşıyır. Amma sizinki yox.
- ...Niye ele deyirsən, mən insan deyiləm?!
- Hal hazırda siz ölümlə həyatın arasında vurulan dəriyə bükülmüş günah topasından başqa bir şey deyilsiniz.
- Lənətə geləsən!
- Şəhərin gözü açılmamış nə çəkib gətirir səni buraya!
- Amma mənəcə siz sonra geldiniz.
- Düzdü, mən səndən sonra gəlmİŞem. Ele ona görə də bayraqdan bu soyuqda cəhənnəm olub getmeyini gözleyirəm.

İlqar Rəsul

-Yenə də yanılırsınız.
 -Niye, indi nə oldu?
 -Çünkü cəhənnəmə mən yox siz gedəcəksiniz.
 -Bunu sənə kim dedi?
 -Bağışlanmayacaq günahları daşıyanların yeri cəhənnəmdir. Siz isə bir azdan günahların en böyükünü töredəcəksiniz.
 ...He... haqlısan.. İntihar böyük günahdır. Amma mənimcün els bu həyat da cəhənnəmdir. Nə fərqi var, hansı cəhənnəm.
 -Fərqi var. İş ondadır ki, burada cəhənnəm sənin içindədir.
 Orda isə sən onun içinde olacaqsan. Buradakı müvəqqətidir, oradakı əbədi. Burada sən ağının uc-

atıq bir addım da irəliləndiniz.

- Onun məni aldandığımı haradan bilirsınız?
- Belə gözəl xanımın başı ancaq sevgidən xarab olara bilər.

Əger insalar ne vaxtsa tam əmin ola bilsələr ki, məhəbbət həm de ciddi xəstəlikdir, onda körpülerin bəxti sizin kimilərin günahına bulaşmaz...

- Bax o keçən yük maşını görürsünüz?
- Ha, ne olsun?
- O cür maşınları şirkətlər təcrübəli sürücülərə həvalə edir.

-Bunun mənə nə dəxli var!?

- *Məsələ ondadır ki, o sürücü seher evdən çıxanda hara gedəcək, nə aparacaq və hansı gün saat neçədə evinə -alıbsın yanına qayıdacaq, yəqin ki, hələ uşaqlanna nə alıb gətirəcəyini, kimin necə sevəncəyini də təsəvvür edib.*

Körpü va yol

batından cəzalanırsan.

Orada isə həm də başqalarına bu dünyani cəhənnəm elediyinə görə cəzalanacaqsan. Fərqli bir neçəsini mən dedim, qalarlarını özün görcəksən.

- Nə çərənəylirsən?!
- Başqaları deyəndə kimi nəzərdə tutursan?!
- Siz mənə bir az yaxınlaşmışınız.
- Lənətə geləsən! Başaqaları kimdi?!
- Sizin doğmalarınız yoxdur?
- Var. Anan, kiçik bacım və qardaşım
- Deyirsiniz yəni sizin bu hərəkətiniz onlara təsir etməz?
- ...Edər... Yazıqlar mənənən nefəs alırlar.
- Deməli mən haqlıyam.
- Hə. Amma artıq bunun heç bir mənəsi yoxdur.
- Baxın, mən hər gün evdən çıxanda yaxınlarımı gözümün öňüne getirib həttə maşın olmayan küçəni bəle ehtiyatla keçirəm. Özümə görə yox, onlara görə.
- Sizdən fərqli oaraq bir an belə unutmuram ki, hər bir insan öz yaxınlarının en qiymətli əmanətidir.
- Başqalarının əmanətinə el uzatmaq hansısa bir yaramazın şirin diline aldandığın üçün özünü günahkar saymaqdan daha pis işdirg
- Yanılmaq xətadır. Qəsd etmək günah.
- Siz mənim aldandığımı haradan bilirsınız?
- Sonra demiyəsiniz a mən səze yaxınlaşdım. Siz

Gecə də yaxşıca yatıb ki, yolda mürkülməsin, qarşidan gələni, arxadan keçəni, sağında və solundakıldan aydın görsün. Yəni hər şeyi hesablıyib. Və birdən gəyden sən düşürsən təkerərin altına...

Bax burnu o ağlına getirməmişdi.

- ...iki gündür səher bura gəlirəm. O aşağıdaçıçınarların arasında dayanıb getmənizi gözəkliyirəm. Siz getmirsiniz, mən məcbur olub geri qayıdırəm. Bu gün artıq dəha bir gecənin əzabını yaşamağa davam getirməyəcəyimi düşünüb körpüə qalxdım.

Nədən hər gün səher bu körpünün üstüne gəlib saatlarca dayanırsınız?

- Bir il əvvəl avtomobil qəzasında ailəmi itirdim. Ağır dərd idi. Hiss eleyirdim ki, mev oluram.

Dünya sürətə dəyerini itirirdi gözümüzde.

Çalışırdım ki, nə yollasa bu uçqunu dayandırıram. Çünkü yaxşı bilirəm ki, həyat Tanrıının dünyaya gəlməyəcək milyonlara insandan fəqləndirərək mənə bəxş etdiyi əvəzsiz bir nemətdir. Onu dəyərləndirirəm.

Bax bu səbəbdən yapışib qalmışdım həyatda. Bir gün təsadüfen bu körpündə keçəndə buradan dünyadan nisbətən fərqli, bir az da cəlbəcidi göründüyüni duydum. O dəqiqə anladım ki, bu təsadüf deyil.

O vaxtdan hər səher içimdəki boşluqda bağrı

çatlayan ruhumu götürüb bura gətirirəm. Birlikdə dəyanıb baxıraq. Baxıraq və bir birimizi ölenə qədər yaşamağın vacib olduğunu inandırıraq. Sonra aşağı düşüb yeni güne başlayıraq.

Axşam tənhaliğinin gətirdiyi şirin xatirələrin acısını isə növbəti günün körpü üstündə qarşılanaq səhərinin yaratdığı ümidi qatıb bir təhər içirik.

Bələcə çətinlikdə də olsa hər gün dərdimiz bir az yüngülləşir.

...Eh, nə isə, geddi, mən getdim...

- Dayın!

Doğrudanmı siz bir başqasının öz həyatına qəsd etməsinə bu qədər laqeyidsiniz!

-Siz mənə xeyli yaxınlaşmışınız...

- Laqeyidsiniz?

- Laqeyid olsayıdım üç gün ardıcıl burada həmişəkindən artıq dayanıb ömrünü xeyli uzatmadım.

- Siz məni görürdünüz?

- Görürdüm.

- Yalan demirsınız?

- Yalan demirəm.

- Nədən bilim ki, bütün bunları məni fikrimdən daşındırmış üçün söyləmirdiniz?

-Sizi bu körpüye yalan qaldırıb. Yalan da aşağı düşüre bilməzg Amma mən inanmağınız da vacib deyil. Onsun da bu heç nəyi dəyişmir...

...5 dəqiqə sonra nəhəng avtomobil yoluñun üstündən uzanıb iki kol-koslı qayancı birləşdirən körpüdən çinarların arasında nazılən kənd yoluna yönəlik qışqırıq:

-Deməli sabah yenə gələcəksiniz?!

Yoldan körpüə cavab:

-Sabah yenə gələcəm!

Körpü:

-Birişti gün, tay birisi gün, hər gün-hər gün gələcəksiniz?!

Yot:

- Birisi gün, tay birisi gün, hər gün-hər gün gələcəm!

Körpü:

- Nə vaxta qədər belə davam edəcək?!

Yot:

- Yaşamağı yenidən öyrənənə qədər!

Körpü:

-Olar mən də gəlim?!

Yot:

-Olar, olar!

Səhifəni hazırladı: Emil Rasimoğlu